



Xəlil Rza Ulutürk

**H**ər bir xalqı tarixdə yaşıdan onun layeqatlı ovladalarıdır. XX asır Azərbaycan adabiyatının yetdiyi şaxsiyyətlərdən biri de böyük şair, ustad Xəlil Rza Ulutürkdir. Vatandaşlıq birləşdirir. Xəlil Rza şairiyyətin bütün vucudunduda – hüceyrəsində, ətənda-qanında, batınhdır. Ulutürkün ruhu, Azərbaycan xalqının öz ruhudur. Ona görə Xəlil Rza olmazdır. Bir insan, mücahid kimi, vətəndə kimi Xəlil Rza Ulutürk kamillidir, samimidir, bütün və sadاقatlıdır. Xəlil Rza şairiyyətin şaxsiyyətlərinin başlı dəhşəsinin yetişdirdir. O kəsildəndik ki, təkə mansub oldularını xalqın yox, bütün dəhşənin yetişdirdiyi o kəsildəndik ki, təkə mansub oldularını xalqın yox, bütün dəhşənin zinatıdır. Onlar daim Güngə kimi hər yana işq saçır, hamını tamənnasına səkkildə nurlarınlardır. Xəlil Rzanın qeyrat simvoluna çevrilmiş adı, işqi xatırası hamışa qalıbmışdır yaşayacaqdır. Eşq və ehtiram olsun böyük insan, dahi şaxsiyyəti Xəlil Rza Ulutürkə!

Uca zirvələrə çatmaq üçün daglар silsiləsi keçmələndir, dər-təpə aşmalsın. Ulutürk zirvəsi günlərin yerləri gəvənşəndə üfüq qədər yaxın, ham da üzərində... Bu yaxınlığı, üzəqliyi duymaq, görmək hər adamın işi deyil... Xəlil Rza zirvəsinə gedən yol mübarizəldən, doyuşdanın keçir.

*Doğransam da  
tika-lik,  
riza-riza –  
Mübarizə..*

O, 30 iləndən çox vaxtda poeziyamızın çatin və şərafli yollarında seiriyatlı olmuşlu, sanatın layiqli ovladı kimi addimlib, bù addimlar onun yerdikcə güclü, qaynaqlıq havasını qanadlandırmışdır.

## HAQQ PƏRVANƏSİ – XƏLİL RZA

Kürsülərə siğmayan casır şerim, ar şerim,  
Təpədən dırnajadak silahlı asgar şerim!  
– deyəndə bu misraların böyük samimiyatına ürkəndə inanırsan,  
onca görə ki müallifin yaratdığı poeziya böyük ideallarımızın, dənlə-  
maz həqiqətlərimizin müqaddəslisi keşijində asgar kimi dayanmağı  
bacaran, iş görən, hamıça yürüdü, mübarizəda olan poeziyadır.

**“**Xəlil Rza Ulutürk görkəmlili şair, filosof, mütəfakkir,  
şaxsiyyət, adabiyatçılığın alım olmuşla barabar, ikti-  
mal-siyasi xadim, milli istiqətli mücahididir. Onun azadlıq  
hərəkatı öncüllərindən biri olmasının yüksək Azərbaycanca  
aid hadisə hesab etmək olmaz. Bu mücahidlik – başar  
azadlıq hərəkatının tərkib hissəsi, dünya bahadırlarına  
maxsus mübarizə yoluñun tarixi davamı – galanşayıdır.

Xalqımızın azadlığı, milli ideali hamını ayağa qalıxmışdı. Zəngin tarixa baladılı, fərdi mübarizə yolu, nəslin keçib-galıdyi yolu onu  
azadlığı, istiqəatlərə saşmışdı. O, Azərbaycanın müstəqil dövlətçiliyi  
namına mübarizə aparındı!

Vatançılıq, azadlıq düşyulanı, mübarizəyə çağırış, azərbaycanlıq  
ideyalarının gerçək ifadəsi marhum Xəlil Rza Ulutürk yaradıcılığında  
daha çox önem almış vəzvəldəndir. Onun şeirləri – hayqırılıqları  
vətənin on aylıq günlərində insanlara azadlığı dəddir, milli  
özündən fəlsəfi-etiik cahətlərini aydınlaşdırınca tələyeküldür missiya  
ahəmiyyəti daşımışdır.

Azərbaycan türkəyim,  
bu soyun şah budağı,  
Neçə-neçə eranın  
köksümdədir qaynağı.  
Ərzin buz laylarını  
əridən qüdrət manam,  
Daş dövrünü yaşayan,

Şərqə bax:  
Şərqən Günsə kim  
doğacığım man!  
... hib-botmaq üçün  
yarannamışam,  
Dünamam!  
Bu günəm!



Tunc dövrünü yaşayan,  
Damir dövründə polad  
əridən hikmat manam.

Gələcəyəm man!  
Bir gün bə dünyədən getsəm da, na qam,  
Dünyaya təzadən galacəyəm man!

Bu satırlar istiqətli gərimizin kökündən qopub galan hayqırışdır.  
Azərbaycanın azadlığı ilə istiqətli yolu çarpışan, bütün ömrümüz  
boyu istiqətli şəsi fəaliyyət ilə xalqımızın galacəyinə xidmət edən  
vətənpərvər şair... Dünyasını vaxtsız dəyışdıcı da, Xəlil Rza Ulutürk  
hamıça ruhumuzuş yaşıyan, bizimlə birlikdə sabahə addımla-  
yın, dəha obruçı deşik, bù gününə ja galakəc dövrlərinə insandır.  
Şeirlərinin birində özü bu baradə sarraftı deyil:

Buludu şimşəkla parçalayaq  
Zülməti nürlə böyükçəm man.  
Qarbdə ulduz kimi botşam,

8445

O, XX asırın ikinci yarısında Azərbaycan poeziyاسının möhtəşəm  
mehrabından gur sası ilə şimşək kimi çaxdı, dalğal-dalğalı dağları  
aks-sادان etəlat basmış virdənlərin oyadı, atasının odu ənsanları  
üründəyən mübarizə azmını alovlandırdı. Bu səbəbdən Xəlil Rza po-  
eziyəsi Yer üzündə yaşayınca bütün Azərbaycan türkləri silikalı-  
Uşyanıkar səsi xarici və daxili düşmənlerinə qənim kasıldı. Azad-  
lığı zərra-zərra, qram-qram istəməyən, böyük arzularla, idealərlər  
yasayıb-ardan mülliət bil gundan bıçaq arzusuzləri, şəhərləri dillər  
azbaridir, yəda ona cərgədən bir maşqə, alova donub...

Xəlil Rza Ulutürk ham da adəbiyyatımızda istiqətçülük, türk-  
çülük, vatançılıq, azərbaycanlıq məfkurasının davamçısıdır. Is-

tiqlal mafkurası Xəlil Rza Ulutürk özündərəkinin manbarlarından biridir. "Afrikənin səsi", "Yelkünəş, Xəlil" va başqa asarlarında ham milli, ham də başarı fikir və düşüncələri, habelə parçalanmış, bir-birdən ayrı duşmuş xalqların birleşməsi, bütövlaşması ideyəsi aksini təpib. "Qızılı Güneyi birləşdirməye, faxr ela, ey Vatan, Şəhərər gəlir" deyən səir ayrılıq sadolarının lay-lay sokulduğundan sevinir, yurdunun yarısının ona da galdığından dərklərin, kədərlərin.

Xəlil Rza Ulutürk bu dünyani sevmaya galmışdı. Cıplakların, otłarın, qırışqların, küləklərin, dənizlərin, yerin-goyun, insanların, dünyının bütün gözəlliklərinin parvanası olan bu qeyri-adi insandakı ilahi gücə, qüdrətə, ya-

şamaq, yaratmaq yarışısına, hayat eşqına heyatlanmaya bilmirsən. Özünün dediyi kimi, "ən xırda işi belə özü görən, yan-yanı beşaltı ömür sərən" Xəlil təlkəbəsına imperiya ilə döyüşürdü. Elə bil bahar yaşıydi. Keçib-geydi yerdə qüdrəti oğullar boy atıldı. Bütöv bir nəsl onun döyükən şeirəli ilə nəfəs alırdı, qanadlarını, ucalardı.

*... Man istəmən səsindən ildirimlər gücləm!  
Yalnız daş minoran yox, millətlər sırasında  
Şəmin başın ucalsın!  
Təkcə ozan səsi yox, döyüş marşın ucalsın!  
Faxr edim ki, o təjdi ham güclüyüm, ham matin,  
Mən də bər övladıyam üzüəq bir milatin!..*

Səirin vətənə, doğmalarına, dostlarının sevgisi bətöv idi, bilmələm idı. Həc kəsa bənzərdir. Sevgi şeirlərində mübariz ruh hakim idi. O, hayatda olduğu kimi, sevgida xirdələşin, cılız, sisəq hissərin düşmən idi. Xəlil Rza dünyən bütöv oğlu idi. Tıkanlı möftüllərə qolları sarılmış Azərbaycan faciasını, dardını dünyənin kar olmuş qulaqlarına deyirdi. Dünyə özünü karlılaşdırıb, ididir, bəs idirdi, bəpapa yatmayan qasırı, tufan oğulu cılıvəlməjə çəlşərdi. O isə susmurdu, süssayıdı, Xəlil Rza olmadı... Poesiya heç vaxt axlaqı, insan mənəvvətinə xidməti uruda bilməz. İnsanın mənəvi zangınlıqlaşdırıb, onu ulu maqsadlarla hazırlamaq şərin abidi vəzifəsidir. Bunun üçün sözənəti müxtəlif vəstələrdən istifadə edir, bira qəngətləri poetik həmkərət, aforizmlər birmindən çatdırmaqdır. Bu, klassik şeirin əsəridir, indi da garakı və alverişlidir. Badı fikr yüksəm söyleyən hər yazar nəsib olmur — yüksək sənətkarlıq məphərtər lazımdır. Həmin keyfiyyət məhz Xəlil Rza xəidi. Müasir Azərbaycan poeziyasının nümunələrindən sərəndə Ulutürk pəhləq və mübarizlikda tanın gələcək ikinci bir şair tapmaq balka da çətindir. Çoxları ondan yurdeşvarlık, aylımlıqlı, vətəndaşlıq, Prometeyt coşunuğu, qüdrət və hünar öyrəndi.

Məluməd ki, 20 Yanvar facisində böyük şair Xəlil Rza həbs edilərindən zərər salınmışdı. O günlərdə Xəlil Rza məyandırda alovlu nitqləri ilə xalqımızın asas düşməntəri tanıldı onlara mübarizəyə harayayırdı:

*Təmkinə harlanın Yer kürəsiyam,  
Mənim azadlığım — mənim güclümür.  
Mənim azadlığım — qan soranları  
Cində maskasını yırtmaq üçündür!*

Xəlil Rza Ulutürk, nəvəri Turkey və Gültəc, oğlu Tabriz



Şeirin azadlığı çoxlarının, əksarıyatiñ dark edə bilmədiyi səadətdər. Yera-göyə siğməyan hakimiyətdər. Balasını, ailəsini, göz odunu, ağız dadını, nəhərin verməyə hazır olan qüdrət sahibi vermər gəyər boyda Azərbaycan. Bəzədil yalnız onundur — dirlik suyu təki gəvşəndə, tapındıq Azərbaycandır. Xəlil Rza azadlıq yanışlığını kükürvəngi şeirləri, "Məndən başları vətənim", "Davam edir 37", "Leftorov" zindanından və onlara vətənpərvər döyüdülləri ilə zəngin kitablıları olmuşdur. Dündən adyabiyatından uğurla dilimizə çəvirdiyi incilər qıymətli yaradıcılıq nümunələrindər.

 Ulutürk həyatboyu odlə oynadı. Alovlu çıxışları atrafi, qorlu misraları üzərkən yandırıldı. Odlə oynaya-oynaya sonda Saməndər quşu təki odda yandı, haqq səsli azadlıq şairi kimi abdəldəşdi. Yaradıcılıq işsi yalnız şeirlərinin yanıldığını illər üçün əhamiyyətli olmuşdur, uzun müddət təsir göstərmək iqtidarına malik yaşarı bir xazinədir.

Şəhərin qaldırınları və ardıcılıqla izlənən, aşarınlıdan adəbi, siyasi, içtimai problemlərin, Azərbaycan xalqı üçün, bərə hallarla bütün türk xalqları və Şərqi üçün tələyiklərini masalaların, demək olar, heç biri bu gün öz aktuallığını itirməmişdir. Həmin problemlərin arasıdır. Şəhərin qaldırınlıqda şəhərin istifadə etdiyi adəb priyollar, bəzəndə şeirizmətgärdi yeniliklər, təzə mövzuların taravalı kompozisiya həlli, dilin zənginliyi, əslənənələrin, tasvir və ifadə vasitələrinin orijinallığı, həqiqətən, xüsusi tadıqatına möhtəcidir.

Onun vəfatı Azərbaycan adyabiyatının keçən asrda verdii avazızı

itkilərdən biri oldu. Ümummilli liderimiz Heydər Əliyev şəhər vədə marşasında demisişdir: "Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin on cərgasında getilmiş, bu mübarizəyə qələmən gələnlərimiz... ömən olmuşdur. Daim Azərbaycanın müstəqilliyət döyüdülləri ilə yaşamış, həyatının şurulı hissəsinə buna nəl olmağa sərf etmiş, böyük xidmətlər göstərmişdir. Allaha şüurətə olsun ki, o, Azərbaycanın müstəqilliyin şahidi olmuş, bunu görmüşdür... Mən həmin onun yaradıcılıqı, ənsənliliq, vətəndəliyinə, an çox casırlığuna, aylımlıyalına, əz üyələnlərinə dəməzliyinə həsr etmişəm. Onu yüksək qiymətləndirmişəm... Gürman edirim ki, Xəlil Rzanın parlak həyatı, onun böyük vətəndəliyi, milli azadlıq uğrunda mübarizələrin bütün azərbaycanlıların vətən nümunə olacaqdır. Əminəm ki, Xəlil Rza Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır".

Böyük öndər tamamilə haqqı iddi. Bütöv əzəggərliyə deyilim bəzəkəm işindəndən indi bir dəha aydınlılıq ilə görürük ki, şair Xəlil Rza, Xəlil Rzanın yeri qarşılıqlı adəb alaqlarımızdır, alim Xəlil Rzanın yeri adyabiyatımızdır, təkərsiz gündəlkərlər, məqələ və müsbəbatələr mülli ki. Xəlil Rzanın yeri publisistikamızda, alıcı vətənpərvər, qayğıkəs vətəndə Xəlil Rzanın yeri isə yenidən Azərbaycan təxəkküdə adıbadır. ♦

Aynurə Əliyeva,

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodistisi